



**Elçin Cəfərov**

AMEA Memarlıq və İncəsənət İnstitutunun doktorantı

## VAQİF İBRAHİMOĞLUNUN NAĞILI...

Biri var idi, biri yox...

Biri az idi, biri çok...

Kiminin Adərbaycan, kiminin Absurdistan adlandırdığı balaca bir ölkə var idi. Bu balaca ölkəni hərə bir yandan didişdirib, dartışdırıb bapbalaca bir ölkəyə çevirmişdi. Bu balaca ölkə xəritədə qartala oxşamağı ilə təselli tapırdı. Bu ölkənin sənəti də, mədəniyyəti də, teatrı da, kinosu, ədəbiyyatı da, tarixi de bapbalaca qalmışdı.

Günlərin bir gündündə bu bapbalaca ölkənin bapbalaca şəhərlərinin birində, Mərdəkan adlı bapbalaca qəsəbədə İbrahim kişinin balaca ailəsində balaca bir körpə dünyaya gəldi. Adını Vaqif qoydular... haçansa böyüyüb çox şəyə vaqif olacaqı arzusuya.

Başqa arzularını bilmirəm, amma deyəsən, Həsənovlar ailəsinin bu arzusu çin olacaqdı.

Günlər keçdi, aylar ötdü, il dolandı... Atayağı yüyrük, ozan dili çevik olar...

Balaca Vaqif məktəbə getdi. Son zəng günü əynindəki ağ köynəkdə yazılın xatırədə olduğu kimi, ali məktəbə qəbul olundu.

İncəsənət İnstitutunu birtəher bitirərək, aktyor kimi fealiyyətə başladı. Pis aktyor da deyildi, tamaşalarda yaxşı rollar alırdı. Ancaq di gel ki, Allahına şürk edib, baş-qulağı dinc aktyor kimi işləmek istəmədi. Vaqif sənətin sırlarına vaqif olduqca rejissorluq onu özünə cəlb elədi. Xüsüsile "sovət realist sənətinin təbiətinə zidd olan" yeni nəzeriyələr, yeni istiqamətlər dərindən maraqlandı. Çağının teatr səviyyəsindən möhkəm narazı idi. Bəlkə də, heç özü da bilmirdi ki, teatr necə olmalıdır, amma bir şeyi dəqiq bilirdi ki, belə olmalı deyil. Bu minvalla, az getdi-üz getdi, dərə-təpə düz getdi, axır gəlib çıxdı Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Studiyaya.

Tanış yollarla, magistrallı bir yana, heç tanışçıqla da yerimək ürəyindən deyildi. Vaqif öz saləflərinin yerisini yerimək istəmədi. Başladı öz dilini, öz ifadə vasitəsini, öz üslubunu axtarmağa. Burda öz "əndrabadi" tamaşalarını hazırlaya-

hazırlaya bir də gördü ki, yavaş-yavaş etrafına həmfikirler yığışıb...

Artıq Vaqifin öz tamaşaçılardan yaranmağa başlamışdı. Tədris Teatrında da eksperiment elemek şakərindən el çəkmək istəmədi. Orda bedii rəhbər çalışdıqı vaxtlarda daha çox tanındı, daha çox sevildi, daha çox nifret qazandı. Vaqifi sevenlərlə ona nifret edənlərin, ciddi sayanlarla ciddiye aymayanların nisbəti düz mütənasib olardı, hardasa...

Bilmirəm... ona rəğbəti olanlarını,



ya nifret edənlərinin kəramətindən Vaqif Həsənov Musiqili Komediyə Teatrına baş



rejissor vezifəsinə təyin edildi. Bəlli, bu, məhz təyinat id. Musiqili Komediya teatrının yuvası Vaqif üçün həm dar idi, həm də narahat...

Amma və lakin...

Ammasız lakin... onu bilirom ki, kor tutduğunu buraxmayan kimi Vaqif da tutduğu yoldan çıxmış fikrində deyildi.

Vaqif tamaşa quraşdırın deyildi, rejissor idi. Bəlkə də böyük-böyük rejissörərin yanında o qədər də azəmetli, ədalət görünməyi bacarmırdı. Bəlkə də lap bapbalaca rejissor idi, amma bu adam anadangelme rejissor idi və hazırladığı hər tamaşa bunu dünyaya faş edirdi.

Beleca... hazırladığı tamaşalar Vaqifi "Vaqif İbrahimoglu"ya çevirdi.

Vaqif İbrahimoglu yaşaya-yaşaya öz ömür tamaşasını qururdı. Və bu tamaşanın ən mühüm hadisəsi onun öz teatrını yaratması oldu.

Ötən əsrin sonları id. Həkimiyət dəyişikliyi, içtimai durumun dəyişməsi və s. olaylar nəticəsində ara qarışır, məzəhəb itmişdi. Vaqif İbrahimoglu bu vurhavurda araya salıb öz niyyətini gerçəkləşdirdi. illerdən bəri arzuladığı "öz teatrını" 40 yaşından tamam olduğu gündə özüne (sən demə, tək özüne yox) hədiyyə elədi. Ustadı Tofiq Kazimovun bacarmadığını bacardı.

Balaca studiya böyüyüb balaca teatra çevrildi. Hələ üstəlik "dövlət statusu" da aldı. Dövlət statusdan savayı bu balaca teatra balaca bir bina da verdi. Azdramanın arxasında, köhnə hamam teatr binasına çevrildi. Bu köhnə hamamda təzə-təzə tamaşalar hazırlanırdı. Bu təzə tamaşaların sədasi bütün ölkəyə yayıldı. Təzə-təzə bu teatra da dodaq büberənlər oldu. Ancaq zamanla Yuğ teatrı ölkə daxilində də, ölkəmizin hüdudlarından kənardə özünü təsdiqləməyi bacardı. Çoxu Yuğda gedən proseslərin mahiyyətindən xəbərdar deyildi. Amma hamiya əyan idi ki, bu teatr "bizim kənddən" deyil.

Vaqif İbrahimoglu "Yuğ"da teatrdan artığını yaratmağa müəssər oldu. Artıq "Yuğ" yaradıcı mərkəz, hətta bəlkə də elmi-tədqiqat mərkəzine çevrilmişdi. Tamaşa quran, rejissor, aktyor olmaq istəyen, kitab buraxan, məqale yazan, çıxış hazırlayan hamı Vaqif İbrahimoglu özü vaxt bəyənmədikləri bapbalaca, tüstülü-dumanlı darsıqla otağına uyuşurdular. Hərə öz ideya payını alıb gedirdi. Varının verən utanmaz deyirlər. Bu kişi heç kəsi qapısından "əlibos" qaytarmadı. Təsadüfi deyil ki, Azərbaycan teatrında gəlmış-keçmiş heç bir rejissor Vaqif İbrahimoglu qədər rejissor yetişdirmiyib. Bu adam anadangelme


rejissor olduğu kimi, həm də anadangelme müəllim id. Təkcə tələbələrinin yox...

Bu anq, çəlimsiz, "görkəmsiz" rejissor Azərbaycanda heç bir görkəmlə rejissorun bacarmadığını elədi. Öz səhne poetikasını hazırladı, öz teatrını yaratdı, öz tələbələrini yetişirdi. Əlinən tutub sənətin "qıl Körpüsündən" keçirdiyi adamların içində naxələf çıxanlar da oldı. Üzüne gülüb, arxasında kölgəsini qılınclayanlar da tapıldı.

Ümumiyyətlə, Vaqif İbrahimoglu sənətin qəbul etməyənlər, qıcıqlananlar, hətta əsəbilişənlər də yox deyildi. Amma sənət aləmində heç kəs Vaqif İbrahimoglu na bigane qala bilmirdi. Elə bu gün də ölkəmizin teatr icması Vaqif

İbrahimoglu yaradıcılığını yüksək qiymətləndirənlər, ona qarşı açıq və ya latənt nifrat daşıyan iki qütbün arasında varlığıdır.

Vaqif İbrahimoglu "görkəmlə rejissor" olmadı... Olmaq istəmedi... Ruhunun hikmatına güvəni, doğru saylığını elədi... Azərbaycan adamının təsəvvüründə mövcud olan SƏNƏTKAR (şair) obrazına heç oxşamadı... Heykel olmaq istəmedi... Vaqif İbrahimoglu CANLI İNSAN idı -



iradəsi ilə... zəiflikləri ilə... istedadı ilə... məhrəbənliliyi ilə... sevgisi, mərhaməti ilə... kinayəsi ilə. Hə, kinayə demişkən, Vaqif müəllimin kinayəsi dəhşətli

adam dünyadan köçmeyinca bu nağıl bitası deyil, davam edecək...

dərəcədə ince və təsirli idi. Herdən o kinaya ödürücü da olurdu. Kinayəsi onun qoruyucu qılıflı idi.

Vaqif İbrahimoglu bütün yaşamını sanki oyunun içine gömmüşdü. O, hər yerde oynayırdı - metroda... parkda... küçədə... yolda... birçə səhnədən savayı.

Səhnədə isə o, yaradırdı. Bu yaradıldığı ne idi, ne üçün idi, kime lazım idi, nəyə xidmət edirdi? Bu suallann cavabını zaman verəcək.

Mən isə azdan-çoxdan Vaqif İbrahimoglu yaradıcılığına və şəxsiyyətinə bələd olan biri kimi deyə bilərəm ki, o, təpədən dirnəqə İNSAN idı...

SƏNƏTKAR idı... təpədən dirnəqə İNSAN idı... MÜƏLLİM idı. Sözün esl mənasında USTAD idı.

Göydən üç alma düşmədi...

Cünki bu nağıl hələ bitməyib. Vaqif İbrahimoglu sənətindən işiq payı alan, onu özüne USTAD sayan sonuncu